

S. B. ƏHMƏDOV

Silahlı Qüvvələrin Ağciyər Xəstəlikləri Hospitalı

## QOŞUNLARDA VƏRƏMLİ XƏSTƏLƏRİN ERKƏN AŞKARLANMASININ ƏSAS MEYARLARI

Məqalədə hərbi qulluqqular arasında vərəmli xəstələrin erkən aşkarlanması, onların izoliyyasiyi və müayinəsi metodlarının əsas istiqamətləri analiz edilmişdir.

Vərəm, sosial-iqtisadi və tibbi-biooji problem kimi, istər iqtisadi cəhətdən inkişaf etməkdə olan, istərsə də yüksək səviyyədə inkişaf etmiş ölkələrdə aktual olaraq qalır [1-3]. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bu problem əsasən işıqlandırılmışdır [4-7].

Vərəm xəstəliyinin əsas xüsusiyyəti tənəffüs yolu ilə yoluxmadır. Belə ki, bu xəstəliyə yoluxmaq üçün infeksiya mənbəyi olan şəxslə eyni mühitdə nəfəs almaq kifayət edir. Bu səbəbdən də xəstəliyin nəzarət altına alınması üçün infeksiya mənbəyi mümkün olan qədər qısa müddədə aşkar olunub müalicə edilməlidir. Bir faal vərəm xəstəsi ildə 15-20 yeni xəsta yaradır, 150-200 insani isə vərəmə yoluxdurur. Prosesin belə ciddi şəkil alması vərəm xəstəliyinin erkən aşkarlanması metodlarının təkmilləşdirilməsini, dünya təcrübəsinə uyğunlaşdırılmasını tələb edir [8-10].

Məlumdur ki, SQ-in hərbi hissə və birləşmələrinin döyüş hazırlığının vacib elementlərindən biri hərbi qulluqquların döyüş qabiliyyəti, ilk növbədə onların sağlamlığının qorunması ilə bağlıdır.

Vərəm xəstəliyinə görə hərbi qulluqqular peşə ilə əlaqədar olaraq risk qrupuna aid edilirlər [10-13]. Hərbi xidmətdə qidalanma stereotipinin dəyişilməsi, intensiv fiziki gərginlik, kazarma şəraitində yaşamaq, psixoemosional gərginlik, coğrafi iqlim dəyişikliyi və səhra şəraitində hərbi təlimlər kimi bir sıra xidmətə məxsus faktorlar təsir edir. Bu faktorların uzunmüddətli təsiri immunitetin aşağı düşməsinə və infeksion xəstəliklərə qarşı meylliliyin artmasına, endogen vərəm hallarının aktivlaşmasına və ekzogen vərəm hallarının artmasına göstərib çıxarı [14-16].

Qeyd edək ki, Birinci dünya müharibəsində cəbhədə 1,7 milyon insan öldüyü halda göstərilən müddətdə vərəm xəstəliyindən ölenlərin sayı 2 milyon olmuşdur. Yaponiyada 1963-cü ildə iqtisadi böhranla əlaqədar vərəməla xəstələnmə hər 100 min əhalidə 407 nəfər təşkil etmişdir ki, bu da ümumi əhalinin 2,1% -ni təşkil edir. Ötən əsrin əvvələrində Rus ordusunda da vərəməla yüksək xəstələnmə halları müşahidə olunurdu ki, bunun da səbəbi hərbi həyatının dinamikliyi, kazarmalarda gigiyenik şəratının olmaması idi. Hərbi sərkərdə A.V.Suvorov əsgərlərin vərəməla xəstələnmələrinə qarşı aşağıdakılara diqqətin artırılmasını tələb edirdi: qidalanmaya, içilən suya, kazarmanın quruluşuna, sixlığına, darısqallığına və təmizliyinə, həmçinin, mətbəx qablarının yuyulma və saxlanılması [13,17-19].

Müasir şəraitdə müxtəlif ölkələrin hərbi qulluqquları arasında vərəmələ bütün istiqamətlərdə mübarizəyə aparılmışına baxmayaraq bu problem aktual olaraq qalmaqdadır [20;21].

**Silahlı Qüvvələrdə (SQ) vərəm əleyhinə tədbirlərin əsas istiqamətləri.** Hərbi hissələrdə vərəməla bağlı əmin-amanlıq üçün aşağıdakı planlı tədbirləri həyata keçirmək əhəmiyyətli olardı:

-hərbi xidmətə vərəmli xəstələrin cəlb edilməsinin qarşısının alınması;

-hərbi qulluqqular arasında vərəməla xəstələnmədə yüksək risk qrupuna aid olan şəxslərin aşkarlanması, onların nəzarətə alınması və vərəm əleyhinə kimyəvi profilaktik (KP) tədbirlərin aparılması;

-profilaktik tibbi müayinələr zamanı vərəm xəstəliyinə şübhəli simptomlar ilə müraciət edən xəstələrin aşkarlanması;

-hərbi qulluqquların dispanserizasiyasının tam həcmidə təşkili;

-vərəmli xəstələrin aktiv erkən aşkarı və müalicəyə göndərilməsini təşkil etmək;

- hərbi hissələrdə aktiv vərəmli xəstə aşkarlandıqda tədbirlərin aparılması;
  - şəxsi heyətin yerləşdirilməsində, mösiyatın taşkılındə və qidalanmasında nizamnamələrin və müvafiq rəhbər sənədlərin tələblərinə ciddi əməl etmək;
  - hərbi qulluqçuların sağlamlığını hərtərəfli möhkəmləndirmək və fiziki hazırlığını düzgün təşkil etmək;
  - sanitariya-maarrifləndirmə işləri [15, 21-23].
- Profilaktik müayinələr vasitəsilə aşkarlanması zamanı aşağıdakı minimum müayinə metodları tətbiq olunur;
- döş qəfəsi orqanlarının flüoroqrafiyası (əvvəlki flüoroqrafiyanın aparılma müddətindən asılı olmayaraq);
  - ilkin tibbi müayinələr;
  - bəlgəmin və digər möhtəviyyatların sadə mikroskopiyası;
  - tuberkulin sınağının qoyulması [10,12].

Profilaktik müayinələr vasitəsilə aşkarlanması optimal səviyyəsi normada 40-45% qəbul olunmuşdur.

Vərəm xəstəliyinə şübhə aşağıdakı simptomların və ya onların kombinasiyalarının üstünlüyü zamanı qeydə alınır [10,12,18]:

-Ümumi simptomlar (2-3 həftə ərzində intoksikasiya əlamətləri) -hərəkət, zəiflik, çəki itkisi, iştahsızlıq ilə müraciət edənlər;

-yerli simptomlar: öskürək, təngnəfəslik, döş qəfəsində tənəffüs aktı ilə əlaqədar ağrısı olanlar;

- dəri əlamətləri, gecə tarləmələri, dari örtüyüntün solğunluğu;

- yuxarı tənəffü yollarının kəskin iltihabi və respirator xəstəlikləri;

- 2-3 həftə davam edən və bəlgəm ifrazı ilə müşahidə olunan öskürək [10,12,15].

Ümumi profili xəstəxanalarla müəyyən xəstəliklərə müalicə üçün daxil olan xəstələrə müalicənin ilk günlərində minimum müayinə metodlarının tətbiqi spesifik prosesin 10-15% halda aşkar edilməsinə səbəb olur.

Vərəmin laboratori diaqnostikasında minimum müayinə metodlarına yaxmanın adı mikroskopiyası (Sil - Nilsen üsulu ilə rənglənmə), Flüoressent mikroskopiya (auromin-akridil ilə boyanması)addır. 1 saat ərzində nəticə alınır, xəstənin yoxluculuq qabiliyyətini müəyyən edir. ÜST-1 vərəmin ilkin diaqnostikasında ənənəvi mikroskopiya üsullarını molekulyar testlərlə (GeneXpert MTB/RIF) avəz etməyi məsləhət görür. Vərəm ağıciyərlərə yanaşı bir sıra üzvləri də zədələyir. Ona görə də ağıciyərdən kənar vərəminin (ACKV) təsdiqi üçün xüsusi müayinə metodları da tətbiq olunur. ACKV-nin aşkarlanması ümumi qəbul olunmuş minimum müayinə metodları ilə başlanır və laboratori-instrumental üsullarla tamamlanır. Ağıciyərdən kənar orqanların vərəmində-kliniki formadan asılı olaraq: bronxial yuyutu və bronxo-alveolyar lavaj (BAL), plevral maye, onurğa beyni mayesi, irin, limfa düyünlərinin punktاتی، sidik, qan və sairə müayinə olunurlar.

Mikrobioloji üsullar vərəmin diaqnostikasında, müalicəsinə və müalicənin effektliyinin qiymətləndirilməsində əsas taktika hesab edilir. Vərəmin mikrobioloji diaqnostikasında ənənəvi və sürəti müayinə üsullarından istifadə edilir. Bəlgəmin mikrobioloji müayinələrinin ÜST-1 tərəfindən tövsiyyə olunan ardıcılılığı belədir: GENE Xpert / RIF müayinəsi, mikroskopik müayinə, HAİN müayinəsi, MGIT-slu qidalı mühit və Lf-bərk qidalı mühitdə bəlgəmin əkilməsi, dərmanlara həssaslıq testinin aparılması.

Hal-hazırda vərəm xəstəliyinin diaqnostikasında geniş istifadə olunan ənənəvi mikrobioloji metodlar (mikroskopiya, bakterioloji) müasir tələblərə cavab vermir. Sil-Nilsen üsulu ilə mikroskopik müayinənin az həssaslığı malik olması və kultural əkmədə uzun müddət (2 ay və daha çox) vaxtın tələb olunması vərəmin erkən diaqnostikasında müəyyən çətinliklər yaradır. Məhz PZR - diaqnostikanın tətbiqi erkən diaqnostika probleminin həllində mühüm rol oynayır. Digər laboratori müayinələrə; histoloji, sitoloji, biokimyəvi (laktatdehidrogenaza, qlükoza, pH, adenozindeaminaza, IFN-γ interferon-qamma) digər üsullar da daxildir [24,25].

Vərəm infeksiyاسının diaqnostikası sahəsində inkişaflardan biri də Kvantiferon

reagentlərindən ibarət QuantiFERON ®-Tb Gold test sistemidir. QuantiFERON ®-Tb Gold testi T-limfositlərin sınaq şübhəsində və rəm anticisimlərinə cavab reaksiyasının müyyən edilməsinə əsaslanır. QuantiFERON®-TB Gold testi standart bir ELISA üsuludur [3].

Yerli simptomlar aşkar olunduqda müvafiq orqanların və sistemlərin instrumental müayinəsi (rentgenoqrafiya, rentgenoskopiya, komputer tomoqrafiya (KT), maqnit-rezonans tomoqrafiya (MRT), PET-porizitron emissiyali tomoqrafiya, USM) istifadə edilir [10;18].

**Rentgen-fluoroqrafik müayinələr.** Hərbi xidmətə çağırılanların mütləq döş qəfəsi orqanlarının fluoroqrafik müayinəsi aparılmalıdır. Hərbi xidmət müddətində hərbiçilərin döş qəfəsi orqanlarının məcburi fluoroqrafik müayinəsi (ön düz və yan proyeksiyada) hər altı ayda bir dəfə aparılır [10,21].

Müqavilə ilə xidmət edən hərbi qulluqqular yaşıdan asılı olmayaraq ildə bir dəfə fluoroqrafik müayinədən keçirilir. 40 yaşıdan yuxarı olduqda iki proyeksiyada düz və sol yan proyeksiyada fluoroqrafik müayinə aparılır [25-27].

Fluoroqrafiya müayinəsində aşağıdakı dəyişikliklərə malik olan şəxslər risk qruplarına daxil edilir:

-keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri olanlar: bərkmiş və kalsinatlaşmış ocaqlar, fibroz və sırrötik dəyişikliklər (o cümlədən sanasiya olunmuş boşluq qalıqları);

-plevral qalınlaşmalar, ağciyər və digər üzvlərdə aparılan cərrahi müdaxilədən sonrakı dəyişikliklər, həmçinin, klinikə sağalmadan sonra qalan funksional pozuntular.

**Vərəm xəstəliyinə görə ilkin tibbi müayinələr.** Həkim tibbi sənədlərlə tanış olduqdan sonra gənc çağışçılarla sorğu keçirərkən aşağıdakıları aydınlaşdırmalıdır:

1.Orduya çağrılanadək vərəmələ, eksudativ plevritlə xəstələnmə halını;

2.Vərəm dispanserində qeydiyyatda olmamasını;

3.Orduya çağrılmamışdan önce son iki il müddətində vərəmli xəstə ilə temas (8 saatdan artıq müddətdə və ya ailə üzvlərində vərəmli mütalica olanlarla);

4.Hərbi xidmətdən öncəki fluoroqrafik müayinənin nəticələrini;

5.Hərbi xidmət qəbul zamanı keçirilən fluoroqrafik müayinənin nəticələrini;

6.Tuberkulin diaqnostikanın və BCG ilə revaksinasiyanın nəticələrini.

Hissə həkimi gənc əsgərlərə baxış zamanı vərəmə şübhə doğuran xəstəliklərə və əlamətlərə diqqət yetirilməlidir:

**Mantu (tuberkulin) sınağının qoyulması.** Tuberkulindiaqnostika - orqanizmin vərəm mikobakterialarına qarşı spesifik sensibilizasiyasını təyin etmək üçün tətbiq olunan diaqnostik testidir. Bu test üç məqsədlə tətbiq olunur:

1.Aktiv vərəmli xəstələrin erkən dövrə aşkarlanması;

2.Vərəmələ xəstələnmədə risk qrupu olan hərbi qulluqquların seçilməsi və nəzarətə götürülməsi;

3.BCG ilə revaksinasiya olunacaq şəxslərin seçilməsi [10.18].

Vərəmin erkən diaqnostikası üçün Mantu sınağı hərbi qulluqqulara ən azı ildə bir dəfə, hərbi xidmətə yeni çağrılmışlırla (eks-göstəriş olanlar istisna edilməklə) hərbi hissəyə gəldikdən sonra 2 həftə müddətində aparılmalıdır.

Vərəm xəstələrinin erkən aşkar edilməsi baxımından risk qruplarının aktiv müayinəsi zəruri tədbirdir. Risk qrupuna aid olan hərbi qulluqquların xəstələnməsi adətən xidmətin ilk 6 ayında baş verir. Buna görə də risk qrupuna aid olan hərbi qulluqqulara qarşı profilaktik tədbirlərin, ilk növbədə KP-nin çağrışından dərhal sonra təyin edilməsini tələb edir. Risk qrupuna aşağıdakı şəxslər aid edilir:

-hərbi xidmətdən öncə vərəmələ xəstələnmış və vərəm əleyhinə dispanserlərdə qeydiyyatda olan şəxslər;

-çağırışa qədər son iki ildə və çağrış zamanı aktiv vərəmli xəstə ilə kontaktda olanlar (ailə, iş, təhsil və s.);

-spontan sağalmadan sonra ağciyərlərində, plevra və limfa düyünlərində qalıq dəyişikliklər olanlar;

-Mantu sinığına hiperergik reaksiyası olanlar (21 mm və böyük papula);

-tüberkuline artan reaksiya-əvvəlki reaksiya ilə müqayisədə infiltratin ölçüsünün 6 mm və daha çox artması [18,1-27].

Vərəm xəstəsi ilə temasda olanların tibbi müşahidəsinin əsas məqsədi vərəm ocağında yoluxmuş və xəstələnmış hərbi qulluqçuların fəal aşkarı, hospitallaşdırılması, həmçinin, yoluxmuş, lakin xəstəliyin klinik əlamətləri təzahür etməmiş şəxslərdə xəstəliyin inkişafının qarşısının alınmasına.

Hərbi hissədə tibbi müşahidənin aparılma metodikasının əsasını aşağıdakılardır təşkil edir:

-vərəmə yoluxma riskinə məruz qalmış şəxslərin qeydiyyata götürülməsi;

-risk qrupuna aid edilmiş hərbi qulluqçuların bədən hərərətini 5 gün ərzində axşamlar ölçməklə (zəuri hallarda qanın ümumu analizi və balgəmin vərəm tərədicilərinə görə tədqiqinin müşterəkliyi ilə) növbədən kənar tibbi mülayinəsi;

-yoluxma riskinə məruz qalmış hərbi qulluqçulara müəyyən olunmuş qaydada tubostatik kimyəvi profilaktika vasitələrinin təyin edilməsi;

-vərəm üzrə epidemik şəraitin qeyri-qənaətbəxşliyin də şəxsi heyətin döş qəfəsi orqanlarının növbədən kənar flüoroqrafik mülayinəsinin aparılması;

-tüberkulon virajı olanların fiziyatla konsultasiyası.

**Sanitariya-maarifi işi.** Qoşunların epidemiya əleyhinə təminatı üzrə sanitariya maarifi şəxsi heyətin epidemiya vəziyyət, vərəm xəstəliklərinin əmələ gəlməsi səbəbləri, yayılması şəraiti, fərdi və ictimai profilaktiki tədbirləri ilə tanış edilməsinə yönəldilmişdir.

Sanitariya-maarifləndirmə vərəmin profilaktikasının əsas istiqamətlərindən biridir. Müntəzəm olaraq hərbi qulluqçular arasında gigiyenik biliklərin təbliği və sağlam həyat tərzi haqqında maarifləndirilmə aparılmalıdır.

Sanitariya-maarifləndirmənin əsas məqsədi -vərəmlə yoluxma riskinin azalması, hərbi qulluqçuların vərəm haqqında məlumatlandırılması və xəstələrə təyin olunmuş müalicə rejiminiə düzgün əməl edilməsidir.

Sanitariya-maarif işlərinin keyfiyyəti aparılması kimyəvi profilaktikanın effektivliyinə təsir edir. Hərbi qulluqçuların müxtalif kateqoriyalarını, onların təlim-döyüş fəaliyyətlərini xarakterini, hərbi hissəsinin sanitariya vəziyyətini, məskunlaşma rayonunun tibbi-coğrafi şəraitiన nəzərə alaraq şəxsi heyətin gigiyenik tərbiyəsi üzrə tədbirlər fərqli qaydada aparılmalıdır. Bu zaman hərbi qulluqçular sağlam həyat tərzi, əmək və istirahətin düzgün təşkili, fiziki aktivlik, düzgün qidalanma rejimi və zərərlə vərdişlərdən uzaq olmaq haqqında maarifləndirilməlidir.

## NƏTİCƏ

Vərəm infeksiyası Azərbaycan üçün aktual problem olaraq qalmaqdadır. Vərəm xəstəliyinin epidemioloji gərginliyinin qarşısının alınması üçün ilk növbədə ətraf üçün təhlükəli olan bakteriya ifraz edən xəstələrin aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Yoluxduyu xəstələrin erkən aşkarı, vərəm ocaqlarının qruplaşdırılması kimi mühüm bir tədbirin əsasını təşkil edir və epidemioloji əminanlılığın yaranmasına imkanını yaradır.

Bu problemin əsas həll yollarından biri-vərəm xəstəsinin erkən aşkarlanması və vaxtında müalicəyə cəlb olunmasıdır. Belə ki, hərbi ximətə yeni qəbulu zamanı vərəm əleyhinə tədbirlərin xüsusiyyətləri, birlilik və birləşmələrdə şəxsi heyət arasında vərəmin erkən aşkarlanması və profilaktikası qoşunlarda vərəmli xəstələrin aşkarlanmasıñ əsas meyarları hesab edilir. Hərbi qulluqçular arasında yüksək risk amillərinin təyin və onların tibbi mülayinəsinin təşkili vərəm xəstəliyinin erkən aşkarlanması və effektli müalicəsi üçün mühüm tədbirlərdən biridir. İlkin hərbi tibb müəssisələrində vərəm xəstəliyinə görə risk qruplarının düzgün seçiləməsi və minimum mülayinə metodlarına cəlb olunması, xəstəliyin erkən aşkarlanması üçün vacib şərtlərdən biridir.

## ƏDƏBİYYAT

1. Mikobakteriya ifraz edən və spesifik dərmanlara davamlı vərəm xəstəliklərinin yaranmasında qeyri-spesifik xəstəliklərin rolü / Y.Ş.Şixəliyev, E.N.Məmmədbəyov və baş. // ARSN Ə.Əliyev adına ADHTİ. Əziz Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfransın məcmuəsi, Bakı: 2012. S.351-359.
2. Mark Danzon. План Остановить ТБ для 18 наиболее приоритетных стран Европейского региона ВОЗ, 2007-2015.
3. İbrahimova S.S. İİV infeksiyası olan xəstələrdə Quantiferon testi ilə LTBİ-in aşkarlanması // ARSN-yi, ETAXİ Vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar. Elmi-praktik Konfransın əsərlərinin toplusu, Bakı: 06-07 noyabr 2018. S.34.
4. Şixəliyev Y.Ş., Hüseynaliyeva V.N., Şixlinska M.A., Kazimova L.H. Son 5 ildə (2011-2015) ilkin aşkar edilmiş fəal vərəm xəstələrinin müalicəsinin effektliyinə təsir edən amillər // ARSN-yi, ETAXİ Vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar. Elmi-praktik Konfransın əsərlərinin toplusu. Bakı: 06-07 noyabr 2018. S. 85.
5. N.Alikhanova, İ.Akhundova, M.Seyfaddinova, E.Mammadbayov, V.Mirtskulava, S.Rüsch Gerdes, R.Bayramov, J.Süleymanova, K.Kremer, A.Dadu, C.D.Acosta, A.D.Harries, M.Dara."First national survey of anti-tuberculosis drug resistance in Azerbaijan and risk factors analysis"//Public Health Action.2014,4(3): p.17-23.
6. V.K.Qasımov, H.Ə.Qədirova, İ.M.Axundova, S.H.Tağıyeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı: naliyyətlər, problemlər, görüləcək işlər // ARSN-yi, ETAXİ Vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar. Elmi-praktik Konfransın əsərlərinin toplusu, Bakı: 06-07 noyabr 2018. S.4-12.
- 7.N.Feyzullayeva 3 sayılı vərəm Əleyhinə dispanser üzrə Səbail rayonu əhalisinə göstərilən vərəmlə mübarizə xidmətinə dair // ARSN-yi, ETAXİ Vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar. Elmi-praktik Konfransın əsərlərinin toplusu, Bakı: 06-07 noyabr 2018. S. 14.
- 8.Ə.B.İnsanov Vərəm. Bakı: "Azərbaycan nəşriyyatı", 2004. S. 28-40.
- 9.S.B.Əhmədov Vərəmin PZR-ə əsaslanan molekulyar-genetik üsulla diaqnostikası // Milli Təhlükəsizlik və Hərb Elmlər, 2018. №1(4). S.135-138.
- 10.Y.Ş.Şixəliyev. Vərəmli xəstələrin erkən aşkarı, müalicə və müşahidəsi (dərs vəsaiti). Bakı: "Elm nəşriyyat", 2015.
- 11.C.Q.Əliyev Risk amillərinin fəal vərəmin klinik formalarında rastgəlmə tezliyinin səciyyələndirilməsi // ARSN-yi, ETAXİ Vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar. Elmi-praktik Konfransın əsərlərinin toplusu, Bakı: 06-07 noyabr 2018. S. 29-31.
- 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol. Bakı: 2013. S.17.
- 13.V.D.Belyakov. Y.Q.Juk Hərbi gigiyena və epidemiologiya (ali məktəblər üçün dərs vəsaiti). Bakı: "Maarif", 1987. 368 s.
- 14.Федоров С.Е., Кривонос П.С., Метельский С.М. Клинико-рентгенологическая характеристика туберкулеза органов дыхания у военнослужащих срочной службы // Военная медицина, 2018. №3. С.142-145.
- 15.Направления совершенствования профилактической работы в группе военнослужащих с повышенным риском заболевания туберкулезом / В.В.Данцев, В.Г.Карпющенко, В.Н.Болехан. Р.Д.Мучайдзе, В.В.Иванов, Ю.Н.Шитов, М.Г.Спицын // Вестник Российской Военно-Медицинской Академии, 2016. 3(55). С.99-104.
- 16.Hərbi terapiyanın əsərləri. Bakı: "Hərbi Nəşriyyat", 2004. 432 s.
- 17.Hərbi gigiyena (dərslik). Bakı: "Hərbi Nəşriyyat", 2006. 468 s.
- 18.Y.Ş.Şixəliyev Vərəm xəstəlikləri (dərslik). Bakı: "Elm və təhsil", 2016. 756 s.

19.S.B.Əhmədov Hərbi qulluqqular arasında vərəmlə mübarizə aktual aspektləri // Sağlamlıq, 2018. №8. S. 40-45.

20.Dilaver Taş, Canturk Taşçı, Ersin Demirer, Ogün Sezer, Oğuzhan Okutan, Zafer Kartaloğlu."Genç askerlerde Tüberküloz İnsidnsi və Primer İlaç Oranları:Ülkemizdeki 14 Asker Hastanesinin Verileri"// Mikrobiyol Bul. 2012. 46(1):26-32.

21.Мучандзе Р.Д., Даццев В.В., Шитов Ю.Н. Социальная профилактика туберкулеза в Вооруженных Силах Российской Федерации // Туберкулез и болезни легких, 2015. №3. С.6-9.

22.Широкова Л.В., П.В.Пинчук П.В. Организационные и методические вопросы проведения судебно-медицинской экспертизы в случаях заболеваемости военнослужащих туберкулезом // Проблемы экспертизы в медицине. 2012. С. 20-23.

23.Dr.Oğuzhan Okutan,Dr.Zafer Kartaloğlu,Dr.Ahmet İlvan,Dr.Hayati Bilgiç."Akciğer Tüberkülozu Hastaların Asker Hastalardırız izlenmesindeki Sorunlar.383-386.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi.İldi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu.Vərəm xəstəliyinin molekulyar-genetik diaqnostikası"(metodik tövsiyə). Bakı: 2010.

25.Uluslararası Tüberküloz Tanı Rehberi (UTTR). Ulusal Mikrobiyoloji Standartları. Ankara: 2014 .sayfa16-22.

26.Azərbaycan Respublikası Silahlı Qüvvələrində Tibbi Təminatın Dinc Dövrə Təşkilatında "Əsasnamə"nin təsdiq edilməsi barədə. Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı. №67,30 oktyabr 2014-cü il. səh. 78-81.

27.Организация противотуберкулезной работы. Учебно-методическое пособие. Министерство Здравоохранения Республики Беларусь. Гомель: ГоГМУ 2008.